

МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ
БАКИНСКИЙ СЛАВЯНСКИЙ УНИВЕРСИТЕТ

На правах рукописи

ГАЗИЕВА СЕВИЛЬ КУРБАН КЫЗЫ

ЛИНГВИСТИЧЕСКИЙ АНАЛИЗ НЕФТЯНЫХ ТЕРМИНОВ В
АНГЛИЙСКОМ И АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКАХ, РОЛЬ
ПЕРЕВОДА В ИХ ФОРМИРОВАНИИ

10.02.20 – Сопоставительно-историческое и сопоставительно-
типовологическое языкознание

А В Т О Р Е Ф Е Р А Т

Диссертации на соискание ученой степени кандидата
филологических наук

БАКУ – 2006

*Dissertasiya Azərbaycan Dillər Universitetinin İngilis dili üzrə
tərcümə nəzəriyyəsi və praktikası kafedrasında yerinə yetirilmişdir*

Elmi rəhbər: filologiya elmləri namizədi, dosent
Qılıncxan Həmzə oğlu Bayramov

Rəsmi opponentlər: filologiya elmləri doktoru, professor
Həbib Məmməd oğlu Zərbəliyev

filologiya elmləri doktoru
Azad Yəhya oğlu Məmmədov

Aparıcı müəssisə: *Azərbaycan Milli Elmlər Akademiyası
Nasimi adına Dilçilik İnstitutu*

*Müdafia «27» sentyabr 2006-ci il tarixdə saat «14» da Bakı
Slavyan Universitetinin nəzdindəki elmlər dokoru və elmlər namizədi
alimlik dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən D
02071 Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.*

Ünvan: Az 1014, Bakı şəhəri, S.Rüstəm küçəsi 25

Dissertasiya ilə Bakı Slavyan Universitetinin kitabxanasında təməş
olmaq olar.

Avtoreferat «22 iyun» 2006-ci ildə göndərilmişdir.

Dissertasiya Şurasının elmi katibi,
filologiya elmləri namizədi, dosent  **MUQİMOVA N.R.**

İŞİN ÜMUMİ SƏCIYYƏSİ

Mövzunun aktuallığı. Terminlərin öyrənilməsi ilə bağlı Azərbaycan terminologiyasında xeyli iş görülmüşdür. Bu tədqiqatların materialları bizdə ayrı-ayrı sahələrin terminlərinin başlıca xüsusiyyətləri, onların digər dillərin müvafiq sahə terminləri ilə ortaq və fərqli xüsusiyyətləri barədə təsəvvür yaradır. Azərbaycan dili terminologiyasında terminlərin yaranma üsulları ilə bağlı da müoyyən elmi axtarışlar aparılmışdır. Lakin Azərbaycan dilində neft terminlərinin formalşamasında ingilis dilindən tərcümə olunan terminlərin rolu ilə bağlı xüsusi tədqiqat yoxdur.

Neft terminlərinin formalşamasında ingilis dilinin müvafiq terminlərinin tərcüməsi böyük rol oynamışdır. Tərcümə prosesi müxtəlif vasitə və üsulların iştirakı ilə formalşır. Bu prosesdə ingilis dilinin neft terminologiyasında işlənən hazır materialların alınması, tarixən birbaşa və vasitəli tərcümə yolu ilə yaranan terminlər mühüm rol oynayır.

Deməli, Azərbaycan dili neft terminologiyasının formalşmasında tərcümənin də xüsusi rolu var. İngilis və Azərbaycan dillərinin neft terminlərinin əlaqəsinin öyrənilməsi leksikologiya üçün dəyərli mənba verir, neft terminlərinin yaranma xüsusiyyətlərini düzgün müəyyənləşdirmək imkanı yaradır. Neft sənayesinin xarici ölkə şirkətləri ilə birgə işlədildiyi müasir dövrdə ingilis dilinin Azərbaycan dili neft terminologiyasının formalşmasına təsirinin öyrənilməsi həlli mühüm olan aktual problemlərdəndir. İngilis və Azərbaycan dili neft terminlərinin münasibətinin və Azərbaycan dili neft terminlərinə ingilis dilinin təsirinin öyrənilməsi bizdə neft terminlərinin formalşması, inkişafı, bu prosesdə ona kömək edən mənbələrin rolu haqqında təsəvvür yaradır.

Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyektini Azərbaycan dilinin neft terminologiyasında işlənən ingilis dilindən alınmış və tərcümə olunmuş neft terminləri təşkil edir. İşdə söz alma, morfoloji kalkaetmə və tərcümə prosesi haqqında qəbul olmuş elmi-nəzəri müddəalardan istifadə edilmişdir.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi Azərbaycan dili neft terminlərinin fonetik, leksik və struktur cəhətdən formalşmasında ingilis dilindən alınmış və tərcümə olunmuş terminlərin rolunu və ümumiyyətdə bu prosesdə tərcümə vasitələrini müəyyənleşdirməkdən ibarətdir.

Bu məqsədlə qarşıya qoyulmuş vəzifələr bunlardır: Azərbaycan dilində neft terminlərinin formalşması, alınma neft terminləri və s. məsələləri araşdırmaq; konkret nümunələr əsasında ingilis dilindən alınmış neft terminlərində baş verən fonetik dəyişiklikləri izləmək; prefiksli və suffiksli neft terminlərinin tərcümə yollarını nəzərdən keçirmək, söz birləşməsi

və mürəkkəb söz quruluşunda olan neft terminlərinin tərcümə yollarını araşdırmaq və bu zaman baş verən struktur döyişikliklərini izləmək.

Tədqiqatın metodu və mənbələri. Araşdırında iki başlıca üsuldan – təsviri və müqayisəli üsuldan istifadə olunmuşdur. Azərbaycan dilinin neft terminləri ingilis dilindəki terminlərlə tutuşturulmuş, yeri gəldikcə başqa dillərin materialları ilə müqayisə edilmişdir. İngilis dilindəki neft terminlərinin Azərbaycan dilinin neft terminlərinin formallaşmasına təsirini və bu prosesdə tərcümənin rolunu müəyyənləşdirmək məqsədilə müxtolif mənbələrə – elmi ədəbiyyatlara, lügətlərə müraciət edilmişdir.

Tədqiqatın elmi yeniliyi. Dissertasiyada ingilis dilindən alınmış neft terminlərinin fonetik mənimsənilməsi prosesi müəyyənləşdirilmiş, ingilis dilindəki neft terminləri tərkibində işlənən ayrı-ayrı prefiks və suffikslerin Azərbaycan dilinə tərcümə yolları müəyyənləşdirilmişdir. İngilis dilindəki mürəkkəb söz və söz birləşməsi quruluşunda olan neft terminlərinin Azərbaycan dilinə tərcümə olunması yolları müəyyənləşdirilmişdir. Tərcümə prosesində qarşılığın seçilməsində hansı prinsiplərin aparıcı rola malik olmasına diqqət yetirilmişdir. Bir sıra hadisələrə – terminlərin alınması zamanı monofonq və diftonqların Azərbaycan dilində qarşılığının verilməsi, qarşılığı olmayan səslərin Azərbaycan dilində mənimsənilmə yolları, qoşa samitlərin assimiliyası üzülləri, prefiksli və suffiksli terminlərin Azərbaycan dilinə tərcümə yolları, mürəkkəb söz və söz birləşmələrinin Azərbaycan dilinə tərcüməsi məsələlərinə münasibət bildirilmiş, ingilis dilindən tərcümə zamanı terminlərin Azərbaycan dilində qarşılığının düzgün seçilmesinə diqqət yetirilmişdir.

Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. Dissertasiyada Azərbaycan dilində neft terminlərinin formallaşmasında ingilis dilindəki neft terminlərinin tərcüməsinin rolu müəyyənləşdirilmişdir. Bu əsərdən dilçilər, dillərin qarşılıqlı əlaqələri ilə maraqlananlar istifadə edə bilərlər. Dissertasiyada ingilis dilindəki terminlərin transkripsiyası və Azərbaycan dilinə tərcüməsi verildiyindən tərcüməçilər üçün mənbə kimi də faydalı ola bilər.

İşin aprobasiyası və nəşr. Dissertasiya Azərbaycan Diller Universitetinin İngilis dili üzrə tərcümə nəzeriyəsi və praktikası kafedrasında hazırlanmışdır. Dissertasiyanın əsas müdədələri haqqında «Respublika elmi-praktik konfrans»da (ADU, 2001), «Elmi-mədəni tərəqqi və qadın mövzusuna həsr olunmuş elmi konfrans»da (AMEA, 2003), «Tərcümə və transmilli proseslər» adlı beynəlxalq konfransda (ADU, 2005), «Müasir dilçiliyin problemləri» adlı beynəlxalq elmi konfransda (BSU, 2005) məruzələr edilmişdir. Dissertasiyanın mövzusu ilə bağlı 12 məqale və təzis çap olunmuşdur.

İşin quruluşu. Dissertasiya giriş, iki fəsil, nəticə, ədəbiyyat və ixtisarlar siyahısından ibarətdir.

TƏDQİQATIN ƏSAS MƏZMUNU

Dissertasiyanın «Giriş»ində mövzunun aktuallığından, məqsəd və vəzifələrindən, elmi yeniliyindən, metod və mənbələrindən, nəzəri və praktik əhəmiyyətindən danışılır, işin aprobasiyası və quruluşu haqqında məlumat verilir, Azərbaycanda neft sənayesinin inkişaf tarixi və neft terminologiyasının yaradılmasında Azərbaycan dilinin rolundan bəhs olunur, «neft», «bur», «qaz», «qır» sözlərinin mənşəyi araşdırılır, eləcə də neft terminologiyasının formallaşmasında alınma terminlərin rolü müəyyənlendirilir.

Dissertasiyanın «Azərbaycan dilində neft terminologiyasının formallaşması prosesi və bu prosesdə tərcümənin rolu» adlanan I fəslində ingilis dilindən alınan neft terminlərində baş verən fonetik dəyişikliklər nəzərdən keçirilir.

Azərbaycan dilinin neft terminologiyasında mövcud alınma terminlər dilimizə keçərkən onun qanunları əsasında fonetik və qrafik dəyişikliyə uğrayır. Dəyişikliklər receptor dillə mənbə dilin xüsusiyyətlərindən, bu dillər arasındaki fonetik, morfoloji və qrammatik fərqlərin dərəcəsindən asılıdır. Azərbaycan dilində mövcud olan alınma neft terminlərinin böyük əksəriyyəti dilimizə yazı vasitəsilə keçmişdir. Azərbaycan dilinin Türk dilləri ailəsi Oğuz dilləri qrupunun Oğuz-sölcüq yarımqrupuna, ingilis dilinin isə Hind-Avropa dil ailəsinin German qrupunun Qərbi-German yarımqrupuna daxil olduğunu nəzərə alsaq bu dillərin fonetik quruluşu arasında nə qədər böyük fərq olduğunu aydın göra bilərik. Lakin qeyd etmək lazımdır ki, Azərbaycan dilinin neft terminologiyasında işlənən alınma neft terminlərinin çoxu dilimizə birbaşa ingilis dilindən deyil, vasitəçi rus dilindən alındıqdan bu terminlərin fonetik tərkibi rus dilində formalasdıqdan, yəni rus dilinin fonetik sisteminin xüsusiyyətlərini qəbul etdikdən sonra Azərbaycan dilinə daxil olmuşdur. Bunun nəticəsidir ki, neft terminləri Azərbaycan dilində fonetik assimilyasiya olunduqda terminlərin ingilis dilindəki deyil, rus dilindəki fonetik quruluşu əsas kimi qəbul olunmuşdur. Azərbaycan dilinə rus dili vasitəsilə ingilis dilindən keçmiş neft terminlərinin böyük əksəriyyətini dəyişiklik edilmədən mənimsənilən terminlər təşkil edir. Bu qəbildən olan terminlərin bir qismi yalnız qrafik dəyişikliyə uğrayır. Terminlərdə zahiri dəyişiklik hiss olunmasa da, onlar reseptor dilde assimilyasiya olunduqdan sonra işlənməyə başlayır. Bu qəbildən olan terminlər də ən azı qrafik-əlisba assimilyasiyasına məruz qalmış olurlar. Məs: trap – trap.

Bəzi terminlər ingilis dilində oxunmayan «e» hərfi ilə bitir, Azərbaycan dilində mənimsənilidikdə «e» hərfi düşür. Məs: filtrate – filtrat.

İngilis dilindən alınmış bir qrup neft terminləri Azərbaycan dilində keçərkən rus dilinin təsiri nəticəsində sözlərin sonuna «a» hərfi əlavə

olunmaqla mənimsənilmişdir. Məs: cavern – каверна – kaverna.

Neftlə bağlı elm sahələrinin adını bildirən terminlərin sonu ingilis dilində «s» hərfi ilə ifadə olunur. Belə terminlər Azərbaycan dilində «a» sonluğu ilə yazılır ki, bu da vəsitəçi rus dilindən bu dildə formalasdığı şəkildə alınmışdır: regional tectonics – региональная тектоника – regional tektonika.

Bu da dilimizdə yeni olan şəkilçi – müəyyən elm sahəsini bildirmək üçün müvafiq morfemin mövcudluğuna və öz növbəsində Azərbaycan dilinin lügət tərkibinin zənginləşməsinə görərib çıxarmışdır.

İngilis dilindəki neft terminlərinin sonunda peşə-sənet bildirən «-ist» sonluğu işlənərsə, Azərbaycan dilinə keçərkən «-ist» sonluğu atılır: paleontologist – paleontoloq.

Bir qrup alınma terminlər Azərbaycan dilinə yeni anlayışla əlaqədar daxil olmamışdır. Bu terminlər alındıqda dilimizdə homin anlayışı ifadə edən terminlər artıq mövcud olmuşdur. Deməli, alınma termin yeni yaranan anlayışındaydı, terminoloji sistemdə kifayət qədər uzun bir müddət mövcud olmuş anlayışın sinonim adı kimi dən daxil olmuşdur. Bu dubletlər Azərbaycan dilinin terminoloji sistemində uzun müddət işlənməsinə baxmayaraq dil onlar arasında seçim prosesini başa çatdırılmamışdır. Məs: crown block – коллектар, kronблок.

N.Məmmədov dildə dublet terminlərin yaranmasının bir üsulunu da «latin və yunan mənşəli mono-, bi-, uni-, di-, tri- və s. elementlərin sözlərə artırılmasının nəticəsində olduğunu bildirir.¹

dewaxing termini Azərbaycan dilinə *de-* prefaksi *vasitəsilə*, yəni *deparafinizasiya* və söz birləşməsi *vasitosilə* – *parafinini ayırma* şəklində tərcümə olunmuşdur. Eləcə də, *disassembling* termini dilimizdə *dəmontaj* kimi tərcümə olunmuş, sonra isə Azərbaycan dilinin daxili qanunları əsasında bu terminə dublet olan *sökmiş* termini yaranmışdır. Eyni qayda üzrə *outgassing* termininin kalka olunması nəticəsində *deqazasiya* və *qazsızlaşdırma* dubletləri yaranmışdır.

Bəzi terminlərin əvvəlcə alınma formaları Azərbaycan dilinə daxil olmuş və alınma termin əsasında terminyaratma üsullarından istifadə edilərək dilimizdə yeni terminlər yaradılmışdır: maltha – malta; qara qətranlı neft.

Neft terminologiyasında terminlərə verilən qısaltıq tələbina əsaslanaraq Azərbaycan dilində yaranmış terminlərə yox, onların alınma dubletlərinə üstünlük verilir. Çünkü belə terminlərin yiğcamlığı onların istifadəsini asanlaşdırır, onlar derivantlar yaratmaq imkanına və birmənalılığına görə

¹ Məmmədov N. Terminologiyada sinonimlik və dubletlik məsəlesi. Terminologiya məsələləri. Bakı, Elm, 1990, s.75.

də dominantdırılar.

İngilis və Azərbaycan dillərinin sait səslərini müqayisa etsək, onlar arasında böyük kəmiyyət fərqiñin olduğunu görərik. Belə ki, Azərbaycan ədəbi dilində 9 sait səs olduğu halda, ingilis dilində 20 sait səs var. İngilis saitlərinin monoftonq və diftonqlara bölündüyü məlumdur. Azərbaycan ədəbi dilində isə diftonqlar yoxdur. Bundan başqa, ingilis dilində fonem yaradan uzun və qısa monoftonqlar mövcuddur. Xatırladaq ki, bu hal Azərbaycan ədəbi dili üçün xarakterik deyil. Lakin alınma sözlərin fonetik assimiliyasiyası prosesində əsasən fizioloji, məxrəc və s. xüsusiyətlər deyil, mənbə və reseptör dillərdə mövcud səslərin oxşarlığı daha çox nəzərə alınır. Biz də bu mövqedə çıxış edərək müəyyən ingilis səslərinin Azərbaycan dilində hansı fonemlərlə mənimşənildiyinə nəzər salmışıq. Neft terminlərinin assimiliyasiyası zamanı müəyyən bir saitin vurğulu və ya vurğusuz vəziyyətdə olduğu, necə tələffüz olunduğu nəzərə alınmayaq üstünlük qrafik təsvirə verilmişdir.

İngilis dilindəki neft terminləri tərkibində işlənən «ə» hərfi [eɪ], [æ], [ɪ], [ɛə], [ə], [ɑ:] səsləri vasitəsilə tələffüz olunur. Bu səslər hamısı Azərbaycan dilində «ə» hərfi vasitəsilə mənimşənilmişdir: perforator [pɜ:fəreɪtə] perforator; anticline [æntiklайн] antiklinal; drainage channel [dreɪnɪndʒ] drenaj kanal; absorber [ə'b'sɔ:bə] absorber; vertical seismograph ['saɪzməgrəf] vertikal seysmoqraf; areometer [,ə'omətə] areometr.

İngilis dilindən alınmış neft terminlərindeki «e» hərfi ilə qrafik ifadə olunmuş [e], [i:], [ə], [ɪ] səsləri Azərbaycan dilində «ə» hərfi ilə mənimşənilmişdir: cementation [,sɪ:men'teɪʃən] sementləmə; piezometric surface of an aquifer [pi:ə'zomitrik] su horizontunun piezometrik səthi; petrography [pi:trog्रəfi] petroqrafiya.

Söz əvvəlində və ortasında işlənən [ɪ], [aɪ], [aɪə] səsləri «i» və yaxud «y» hərfi ilə qrafik ifadə olunmuşsa Azərbaycan dilində «i» hərfi vasitəsilə mənimşənilmişdir: gypseous marl [dʒipsiəs] gipsli mergel; plicative dislocation [plai'keitiv] plifikativ dislokasiya; hydraulic pressure [haɪ'drɔ:lik] hidravlik təzyiq; pyrobitumen [,paɪərə'bitjumən] pirobitum; spiral bit [spaɪərəl] spiral balta.

«Spider» termini isə Azərbaycan dilində keçərkən buradakı «i» hərfi oxunuşuna uyğun olaraq «ay» kimi mənimşənilmişdir. Azərbaycan dilindəki neft terminlərinin çox böyük hissəsinin yazı vasitəsilə alındığı məlumdur. Ona görə də terminlər mənimşənilərkən onların tələffüzü deyil, yazılışı əsas götürülmüşdür. Görünür ki, «spider» termini reseptör

dilo şifahi yolla keçdiyindən «spayder» formasında mənimşənilmişdir.

Bir qrup neft terminləri mövcuddur ki, ingilis dilində onların tərkibindəki «i» hərfi [i:] səsini verir. Bu terminlərin Azərbaycan dilində mənimşənilməsi «ə» hərfi vasitəsilə olmuşdur. Məs: benzine ['benzi:n] benzin; naphthaline ['næfθəli:n] naftalin; gasoline ['gæsəli:n] qazolin; kerosine ['kerəsi:n] kerosin.

Qeyd etmək lazımdır ki, bu qrupa daxil olan «kerosin», «naftalin» və «qazolin» terminləri ingilis dilində iki cür yazılır: a) «i» hərfi vasitəsilə: «kerosine», «naphthaline» «gasoline»; b) «ə» hərfi vasitəsilə: «kerosene» «naphthalene», «gasolene».

Neft terminləri tərkibində işlənən «o» hərfi [ou], [o] və yaxud [ə] səs ilə tələffüz edildikdə Azərbaycan dilində «o» hərfi vasitəsilə mənimşənilmişdir: overshot [əuvə'ʃot] overşot; anomaly [ə'noməli] anomaliya.

İngilis dilindən alınmış neft terminlərinin tərkibindəki «u» hərfi Azərbaycan dilində «u» hərfi vasitəsilə mənimşənilmişdir. Məs: suspension system [sə'spenʃn] suspenziya sistemi; straight circulation [sə:kju'leʃn] düz sirkulyasiya.

İngilis dilindən alınan terminlərdə mənbə dildə həm uzun, həm de qısa saitlə tələffüz olunan sözlər rus dilində oxşar olaraq eyni bir səsle alınır. Müasir Azərbaycan ədəbi dilində də saitlər uzun və qısa saitlərə bölünmədiyi üçün rus dilinə müvafiq olaraq eyni saitlə mənimşənilir. Səs konvergensiyasına əsasən mənbə dildəki səsin həm uzun, həm də qısa variantı Azərbaycan dilində bir səsle mənimşənilir.

İngilis dilindəki neft terminləri tərkibində işlənən sait hərf birləşmələri və diftonqlar ingilis dilində necə tələffüz olunmasından asılı olmayaraq, Azərbaycan dilinə keçərkən yazılışına müvafiq olaraq mənimşənilmişdir.

İngilis samitlerinin çoxunun Azərbaycan dilində analogu vardır.

İngilis dilində tədqiqata cəlb etdiyimiz neft terminlərinin tərkibində *b*, *d*, *f*, *k*, *l*, *t*, *v*, *r*, *m*, *n*, *p*, *z* hərfələri Azərbaycan dilində sadə substitusiya vasitəsilə *b*, *d*, *f*, *k*, *l*, *t*, *v*, *r*, *m*, *n*, *p*, *z* hərfələri vasitəsilə mənimşənilmişdir: colloidal clay [kə'lɔɪdəl] kolloidal gil; formation [fɔ:meɪʃn] formasiya; problematical remains [,prɒblɪ'mætɪkl] problematik qalıqlar; intrusive rock [ɪn'tru:sɪv] intruziv süxur.

[w] səsi «w» hərfi ilə qrafik ifadə olunur və «u» hərfi vasitəsilə mənimşənilmişdir: whipstock – uipstok.

Səs divergensiyasına əsasən mənbə dildə «h» hərfi ilə yazılan və oxunan terminlər Azərbaycan dilində iki cür mənimşənilmişdir: a) Azə-

baycan dilində mövcud olan «h» hərfi ilə: dehydrator – dehidrator. b) Vasitəçi rus dilinin təsiri altında «q» hərfi ilə. Bu terminlər Azərbaycan dilinə keçərkən mənbə və reseptor dildə eyni samitin möveudluğunu nəzəre alınmamış, gas holder [gæs houldə] qazqolder və gas exhauster [gæs ɪg'zɔ:stə] qaz eksqausteri terminləri vasitoçi rus dilinin təsiri altında Azərbaycan dilində də «q» hərfi vasitosila mənimşənilmişdir. Köhnə ədəbiyyatlarda qeyd olunan bu termin homişə «qazqolder» kimi göstərilmişdir. 2001-ci ildə nəşr olunmuş Nefçixarma terminlərinin izahlı lüğətində isə «qazholder» yazılmışdır.

[s] səsi «s», «ss», «c» və «x» hərfi ilə qrafik ifadə olunduqda Azərbaycan dilinə keçərkən «s» hərfi ilə, bir qrup terminlərdə isə «z» hərfi ilə mənimşənilmişdir. Qeyd etmək lazımdır ki, bu terminlərin əksariyyətinin tərkibində ya «gas» sözü işlənir, ya da [s] səsi iki sait səs arasında işlənir: gas-oil contact [gæs] qaz-neft kontaktı; viscosimeter [vɪs'kosimɪtə] viskozimetr.

[dʒ] səsi «g» hərfi ilə qrafik ifadə olunduqda Azərbaycan dilində üç cür assimilyasiya olunmuşdur: «g» hərfi vasitəsilə: geoanticline [dʒi:ou'æntiklain] geoantiklinal; «q» hərfi vasitəsilə: geologist [dʒi'əledʒist] geoloq; «j» hərfi vasitəsilə: plunger [plʌndʒə] plunjər.

İngilis dilindəki neft terminlərindəki [dʒ] səsi «j» hərfi ilə qrafik ifadə olunduqda Azərbaycan dilində müxtəlis cür mənimşənilmişdir; «c» hərfi vasitəsilə: jars [dʒɑ:s] cas. Bu termin Azərbaycan dilinə keçərkən vasitəçi dildə formalasdığı fonetik tərkibdə deyil, mənbə dildəki səs tərkibinə görə alınmışdır. Həm ingilis, həm də Azərbaycan dillərində bu səs olduğu üçün «jars» termininin Azərbaycan dilinə rus dilində olduğu kimi «icc» şəklində deyil, «cas» kimi keçməsi daha düzgündür. «j» hərfi vasitəsilə: injector [ɪn'dʒektor] injektor; «y» hərfi vasitəsilə: disjunctive dislocation [dɪs'dʒʌktɪv] diyunktiv disloaksiya.

Neft terminlərinin tərkibindəki «x» hərfi iki cür mənimşənilmişdir; [ks] tələffüz olunduqda Azərbaycan dilində də «ks» hərf birləşməsi vasitəsilə: texture ['tekstʃə] tekstur; [gz] oxunduqda «kz» hərf birləşməsi vasitəsilə: exogenetic rocks – ekzogenetik süxurlar.

«gas exhauster» termininin tərkibindəki «x» hərfi də [gz] tələffüz olunur. Buna baxmayaraq Azərbaycan dilinə keçərkən «ks» hərf birləşməsi vasitəsilə mənimşənilmişdir: gas exhauster [ɪg'zɔ:stə] qaz eksqausteri.

Araşdırduğumuz terminlərdə [ð] səsinə rast gəlmədik. [ʒ] səsi isə

müəyyən birləşmələr daxilində işlənir ki, bu da Azərbaycan dilinə keçərkən öz şəkilçilərimiz vasitəsilə mənimşənilir.

İngilis dilində qoşa samitlə qrafik ifadə olunan neft terminlərinin Azərbaycan dilində mənimşənilməsində yekdilik yoxdur. Bəzi terminlər alınarkən mənbə dildə olduğu kimi qoşa samitlə mənimşənilmişdir.

Mənbə dildə qoşa samitlə qrafik ifadə olunmuş bəzi neft terminləri isə Azərbaycan dilinə keçərkən bir samit hərfle mənimşənilmişdir: capillary migration – kapilyar miqrasiya. M.Ş.Qasımovun fikrinə görə: «Rus dilində sonu eynicinsli qoşa samitlə yazılın iki və ya daha artıq hecaya malik terminlər Azərbaycan dilində bir samitlə yazılmalıdır».² Nozordon keçirdiyimiz bəzi terminlərin tərkibindəki qoşa samitlər isə söz ortasında işlənir. Bununla belə, Azərbaycan dilində bir samitlə mənimşənilmişdir.

Neft terminologiyasında işlənən alınma terminlər vasitəçi rus dilinin təsiri nəticəsində tərcümə olunsa da Azərbaycan dilinə yad olan, sərf vasitəçi dile xas olan heç bir xüsusiyyəti qəbul etməmişdir. Vasitəçi dildə işlənən forma ilə reseptor dilin xüsusiyyətləri arasında uyğunsuzluq olduqda isə Azərbaycan dili bu terminləri kor-koranə mənimşəməmiş, mənbə ingilis dilində işlənən həmin terminə müraciət etmiş, termini birbaşa ingilis dilindən tərcümə etmişdir.

Dissertasiyanın «Neft terminlərinin struktur təhlili» adlanan II fəslində terminlərin tərkibindəki prefiks və suffikslərin tərcümə üsulları müəyyənləşdirilir. Tərcümə zamanı mürokkeb söz və söz birləşməsi quruluşunda olan neft terminlərinin strukturunda baş verən dəyişikliklər nozordon keçirilir.

Azərbaycan dili neft terminologiyasının zənginləşmə üsullarından biri də digər dillərdə mövcud olan terminlərin tərcüməsi nəticəsində termin yaradıcılığıdır.

Dilimizdə tərcümə yolu ilə yaranan neft terminləri içərisində morfoloji kalkaetmə vasitəsilə əmələ gəlmış terminlər xüsusi çəkiyə malikdir.

İngilis dilindəki neft terminləri dilimizə kalka olunarkən Azərbaycan ədəbi dilində morfoloji üsulla söz yaradıcılığında istifadə olunan bütün şəkilçilərdən istifadə olunur. Belə ki, tədqiqatə cəlb etdiyimiz neft terminlərinin yaradılması prosesində həm məhsuldar, həm də qeyri-məhsuldar şəkilçilərdən geniş istifadə olunmuşdur.

Azərbaycan ədəbi dilində morfoloji üsulla söz yaradıcılığında, ərəbfars mənşəli bi-, na₂ prefikslerini nəzərə almasaq, əsasən suffikslərdən istifadə olunur. İngilis dilində neft terminlərinin yaradılması zamanı isə suffiks-lə yanaşı prefikslerdən də geniş istifadə olunmuşdur ki, bu da Azərbaycan dilinin aqqlütinativ, ingilis dilinin isə flektiv olması ilə izah olunur.

² Qasımov M.Ş. Azərbaycan dilinin terminologiyasının əsasları, Bakı, Elm, 1973, s.165.

İngilis dilindən alınan morfoloji yolla yaranmış terminləri aşdırarak prefiksələ düzəlmış terminlərin dilimizdə müxtəlif üsullarla mənimsənilməsinin şahidi olur. Prefiksərin dilimizə kalka olunması zamanı əsasən prefiksərin mənbə dildən reseptor dili alınması və yaxud prefiksərin dilimizə müxtəlif şəkilçi və ya sözlər tərcümə olunması üsullarından istifadə olunmuşdur. Hətta bu terminlərdəki prefiksər bəzən sözalma zamanı nəzərə alınmamışdır, yəni onlar kök sözlə birgə sadə tərkibli alınma söz kimi mənimsənilmişdir.

Məs: *re* - : repression - represiya, laya əlavə təzyiq etmə; *de* - : depolarization - depolyarizasiya.

Bəzi neft terminləri dilimizə keçərkən tərkibindəki prefiksər alınır, kök sözlər isə müvafiq sözlə tərcümə olunmuşdur. Azərbaycan dilinin neft terminologiyasında bu üsulla mənimsənilmiş terminlərin əksəriyyəti «micro», «aero» sözdüzəltmə vahidlərinin iştirakı ilə yaranan terminlərdir: aeroplane photography – aerofotoqrafiya, aerofotoşəkil; micrologging – mikrokarotaj.

Haqqında danışığımız prefiksərin beynəlxalq sözdüzəltmə vahidləri olduğunu nəzərə alsaq onların dilimizdə mənbə dildə olduğu kimi mənimsənilməsini termin yaradıcılığı baxımından müsbət hal kimi qiymətləndirməliyik.

Azərbaycan dilinə kalka olunmuş üçüncü qrup neft terminlərinəki prefiksər dilimizə tərcümə olunmuş, sözün kökü isə alınmışdır. Bu zaman prefiksər adoton izahlı və ya müvafiq sözlə tərcümə olunmuşdur. Prefiksərin dilimizə sözlə tərcümə olunması Azərbaycan dilinin analitik sistemə malik olması ilə izah oluna bilir. Məs: «*non*-» - «*qeyri*»: non-magnetic pipe – qeyri maqnit boru; «*-mə*»: non-condensed gas – kondensə edilməmiş qaz; «*re*-» - «*təkrar*»: recementing – təkrar sementləmə.

«*out*-» morfemini qarşılığı kimi isə başqa bir beynəlxalq alınma morfemindən istifadə olunmuşdur: outgassing – deqazasiya.

Dördüncü qrup terminlər kalka olunarkən reseptor dildə prefiks və kök söz ayrı-ayrılıqda tərcümə olunmuşdur. Burada da prefiksərin müxtəlif üsullarla, şəkilçilər və yaxud leksik vahidlərlə, bəzən isə izahlı tərcümə vasitəsilə mənimsənilməsinin şahidi olur. Məs: «*non*-»: 1) «*-siz⁴*»: non-pressure method of drilling – təzyiqsiz qazılma; 2) «*-mə²*»: nongraded sediments – ayrılmamış çöküntülər; «*re*-» - «*təkrar*»: redrilling – təkrar qazılma; «*inter*-» - «*ara*»: interbeds – ara layciqlar; «*de*-» - «*-suz*»: dewatering – susuzlaşma; «*under*-» - «*alt*»: underlayer – altdayanın təbəqə.

Morfoloji kalkactmə nəticəsində yaranan neft terminlərinin bir qismini də suffiksli sözlərin tərcüməsi nəticəsində yaranmış terminlərdir.

İngilis dilindəki neft terminləri tərkibində işlənən suffiksər Azərbaycan dilinə dilimiz üçün alınma olan şəkilçi vasitəsilə tərcümə olunmuş,

sözün kökü isə alınmışdır. Məs: «-sion» – «-ziya»: intrusion – intruziya; «-ing» – «-siya»: perforating – perforasiya.

Bir qrup terminlər də vardır ki, bu terminlərin kökü alınır, terminin tərkibində işlənən suffiks isə Azərbaycan dilinin özüne məxsus şəkilçilər vasitəsilə tərcümə olunur; «-ing» - «-ləmə²»: cementing – sementləmə.

İngilis dilində neft terminlərinin tərkibindəki «-fication», «-ization», «-isation», «-ation» suffiksleri Azərbaycan dilinə müvafiq olaraq «-yalışma», «-laşma», «-laşmə» şəkilçiləri vasitəsilə tərcümə olunmuşdur: emulsification – emulsiyalışma; dolomitisation – dolomitlaşma.

Kalka olunmuş neft terminlərinin bir hissəsini də mürəkkəb söz şəklində olan terminlər təşkil edir. Tədqiqata cəlb etdiyimiz mürəkkəb terminlərin çox az bir hissəsi Azərbaycan dilinə mürəkkəb söz formasında tərcümə olunmuşdur: irestone – buynuzdaş (horiblend); draughtgauge – dartsölcən.

İngilis dilində mürəkkəb sözdən təşkil olunmuş termin Azərbaycan dilinə əksər hallarda söz birləşməsi şəklində tərcümə olunmuşdur. Strukturuna görə belə söz birləşmələri Azərbaycan dilində müxtəlif olur;

- I növ təyini söz birləşməsi quruluşunda olanlar: quicklime – sənməmiş əhəng; daywater – yerüstü su.
- II növ təyini söz birləşməsi quruluşunda olanlar: roughneck–buruq fehləsi.
- III növ təyini söz birləşməsi quruluşunda olanlar: steamescape – buxarın çıxışı, sızmazı.

İngilis dilində mürəkkəb söz formasında olan bəzi terminlər isə Azərbaycan dilinə sadə söz kimi tərcümə olunmuşdur: paddock – kvadrat (dördkünc şurf).

İngilis dilində mürəkkəb söz şəklində olan neft terminlərinin böyük bir qismi isə Azərbaycan dilinə izahlı şəkildə tərcümə olunmuşdur: jackshaft – qazma aralıq bucurqadının valı.

Kalka olunmuş neft terminlərinin bir növü də quruluşuna görə söz birləşməsi formasında olurlar. Araşdırımlar termin yaradıcılığında struktur kalkaları arasında ən geniş istifadə olunan növün söz birləşmələri olduğunu deməye əsas verir. Belə terminləri aşdırarkən neft terminləri içərisində struktur yarımkalkalarına daha çox rast gəlirik. Azərbaycan dilinin neft terminologiyasında mövcud olan yarımkalkalar söz birləşməsinin hansı komponentinin kalka olunmasına görə iki qrupa bölündür:

- a) birinci komponenti alınıb, ikinci komponenti Azərbaycan dilinə müvafiq söz vasitəsilə tərcümə olunanlar;
- b) birinci komponenti Azərbaycan dilinə müvafiq söz vasitəsilə tərcümə olunub, ikinci komponenti alınanlar.

Bir qrup neft terminlərində söz birləşməsinin I komponenti alınır, II komponent Azərbaycan dilinə müvafiq sözlə tərcümə olunur. Terminlərin

I komponenti alınarkən ona heç bir şəkilçi əlavə olunmur. Belə terminlərin bir qismi strukturuna görə I növ təyini söz birləşməsinə uyğun olur. Məs: jar socket – cas tutan.

Bu qrupa daxil olan terminlərin bir qismi isə II növ təyini söz birləşməsi strukturunda olur: gas permability – qaz keçiriciliyi.

Bir qrup neft terminləri isə strukturuna görə III növ təyini söz birləşməsi formasında olur: structural crest – strukturun tağ hissəsi.

Söz birləşməsinin II komponenti Azərbaycan dilinə tərcümə olunur. I komponent ingilis dilində adlıq halda söz şəklindədir, yəni terminin yaradılması zamanı heç bir suffiksən istifadə olunmamışdır. Azərbaycan dilinə tərcümə olunarkən isə alınma sözə «-iv» suffixsi əlavə olunaraq mənimsənilmişdir: reverse gear – reversiv intiqal.

Bir qrup terminlərdə isə I komponent alınaraq sonuna rus dilinin qadın cinsi şəkilçisi əlavə olunmaqla mənimsənilmişdir: american pump – «amerikanka» jelonkası.

Bir qrup neft terminləri də vardır ki, I komponent ingilis dilində adlıq halda olduğu halda Azərbaycan dilində müxtəlif hallarda mənimsənilmişdir; təsirlik halında: gas conservation – qazı saxlama (layda); yerlik halında: piston friction – pistonda sürtünmə; I komponentə *-la²* şəkilçisi əlavə olunmaqla: gas lift method of producing – qazliftə istismar üsulu; I komponentə «-üçün» sözü artırılması ilə: piston packing – piston üçün kipgəc; I komponentə «-şəkilli» sözü əlavə olunmaqla: columnar structure – sütunşəkilli struktur; I komponentə «-ölçən» sözü əlavə olunmaqla: gas man – qazölçən fəhlə.

I komponenti alınma söz olan bir qrup terminlər də vardır ki, ingilis dilindən tərcümə olunarkən I komponent ingilis dilindən alınaraq sonuna Azərbaycan dilinin sözdüzəldici şəkilçilərindən biri əlavə olunur. Məs: «-layan»: drainage basin – drenajlayan hövzə; «-lanan»: drainage area – drenajlanan sahə; «-lt»: disc bit – diskli balta; «-lama²»: cement plug – sementləmə tixaci.

İngilis dilindən kalka olunmuş bir qrup terminlər də vardır ki, onların son şəkilçiləri tərcümə zamanı atılmış, Azərbaycan dilində terminin tərkibində yalnız sözün kökü saxlanılmışdır. Belə terminlər də Azərbaycan dilində strukturuna görə müxtəlif olur:

a) I növ təyini söz birləşməsi quruluşunda. Məs: «-al»: identical strata – identik laylar; «-y»: capillary migration – kapilyar miqrasiya.

b) II növ təyini söz birləşməsi quruluşunda. Məs: «-ic»: dolomitic cement – dolomit sementi; «-ous»: spontaneous polarization – spontan polyarizasiyası.

c) III növ təyini söz birləşməsi quruluşunda. Məs: «-ary»: oil

elementary composition – neftin element tərkibi; «-al»: seismic methods of geophysical exploration – geofizik keşfiyyatın seysmik üsulu.

İngilis dilində I komponenti bu və ya digər suffiksələ işlənən terminlərin bir qismi Azərbaycan dilinə tərcümə olunarkən sözün kökü saxlanmış, suffiks isə Azərbaycan dilinin söz yaradıcılığında işlənən müvafiq şəkilçi ilə evez olunmuşdur. Bu terminlərin bəzisinin tərcüməsi zamanı isə rus dilindən və yaxud rus dili vasitəsilə digər dillərdən alınmış şəkilçilərdən istifadə olunmuşdur.

I növ təyini söz birləşməsi formasında olanlar. Məs: «-ic» - «-laşmış»: dolomitic limestone – dolomitləşmiş əhəngdaşı; «-ous» - «-li⁴»: bituminous rock – bitumlu süxurlar; «-ous» - «-al»: subaqueous springs – subakval mənbə; «-y» - «-sion»: rotary pump – rotasion nasos; «-less» - «-siz⁴»: piston-less pump – pistonsuz nasos; «-tion», «-sion» - «iv»: main production horizon – əsas produktiv horizont; repulsion starting induction motor – kollektorlu repulsiv buraxışlı induksiya; «-tional» - «-siyah»: sectional bailer – seksiyalı jelonka; «-ed» - «edilmiş»: absorbed gas – absorbsiya edilmiş qaz; «-ed» - «-ləmmiş»: closely cemented sandstone – möhkəm sementlənmiş qumdaşı.

II növ təyini söz birləşməsi formasında olanlar. Məs: «-ity» - «-siya»: gravity water – qravitasıya suyu; «-al» - «-li⁴»: electrical centrifugal bottom pump – elektrikli dalma nasosları; «-ing» - «-ləmən»: cementing jobs – sementləmə işləri; «-ing» - «-siya»: ventilating shaft – ventilyasiya şaxtı.

III növ təyini söz birləşməsi formasında olanlar. Məs: «-sion» - «-siya»:

salinity of waterphase in petroleum emulsion – neft emulsiyasında su fazasının duzluluğu; «-tion» - «-siyav»: correlation of strata–layların korrelyasiyası.

Bir qrup söz birləşmələrinə nəzər saldıqda görürük ki, neft terminləri tərkibindəki söz birləşməsinin I komponenti tərcümə olunmuşdur, II komponent alınma sözdür. Belə birləşmələrin komponentləri heç bir şəkilçi qəbul etmir. Bu terminlər Azərbaycan dilində strukturuna görə müxtəlif olur:

a) I növ təyini söz birləşməsi strukturunda: bottom hole packer – quyu dibi pakker; b) II növ təyini söz birləşməsi strukturunda: key well system – vurucu quyular sistemi.

Bir qrup terminlərin I komponenti Azərbaycan dilində -li, -li, -lu, -lü şəkilçisi qəbul edir. İngilis dilində də həmin terminlərin I komponentində müvafiq olaraq təyin şəkilçiləri iştirak edir: bedded structure – təbaqəli struktur; argillaceous cement – gilli sement.

Kalka oltmarkən I komponenti tərcümə olunub, II komponenti alınan bir qrup terminlər də vardır ki, ingilis dilində I komponent Participle I formasındadır ve müvafiq olaraq Azərbaycan dilinə indiki zaman feli sıfeti vasitəsilə tərcümə olunmuşdur. Məs: circulating overshot – yuyan overshot.

Terminlərin I komponentindəki söz ingilis dilində Participle II formasını-

da olarsa, Azərbaycan dilinə də müvafiq olaraq keçmiş zaman feli sıfəti vəsi-təsilə tərcümə olunmuşdur. Məs: intensified drainage – gücləndirilmiş drenaj.

Bir qrup terminlər ingilis dilində Participle II-da işlənməsinə bax-
mayaraq Azərbaycan dilinə tərcümə olunarkən indiki zaman feli sıfət
şəkilçisi qəbul etmişdir: injected gas – laya vurulan qaz.

Söz birləşməsi şeklinde olan bir qrup terminlər Azərbaycan dilinə mürəkkəb söz kimi, yəni təxmini kalkaetmə vasitəsilə tərcümə olunmuş-
dur. Məs: rock drill – baltabaşı.

İngilis dilində söz birləşməsi olub Azərbaycan dilinə mürəkkəb söz kimi tərcümə olunan terminlərin bəziləri dilimizə digər dillərdən alınmış sözlər vasitəsilə tərcümə olunmuşdur. Bu terminlər Azərbaycan dilinə tərcümə olunarkən əsasən onların rus dilində işlənən variantları alınmışdır: time study – xronometraj.

«Borufiting» termininin I komponenti olan «casing» sözü Azərbaycan dilinə tərcümə olunmuş, II komponent isə ingilis dilində işlənən fonetik formada alınmışdır: casing fitting – borufiting.

Elecə də «opposed piston» terminində söz birləşməsinin I komponenti Azərbaycan dilinə «əks» sözü vasitəsilə tərcümə olunmuş, II komponent isə alınmışdır. Terminin ingilis dilində söz birləşməsi şeklinde olmasına baxma-
yaraq, Azərbaycan dilinə tərcümə zamanı «əks» və «piston» sözləri yanaşma əlaqəsi vasitəsilə birləşərək mürəkkəb söz əmələ gətirmişlər: akspiston.

İngilis dilində neft termini tərkibində «electric» və yaxud «electrical» sözü olan söz birləşməsindən təşkil olunmuşsa, belə terminlər Azərbaycan dilinə tərcümə olunarkən «elektro-» beynəlxalq termin elementində istifadə olunmuş, söz birləşməsinin II komponenti isə dilimizdə mövcud olan müvafiq sözlə tərcümə olunaraq «elektro-» morfemi ilə birləşmiş və mürəkkəb söz quruluşunda termin əmələ gətirmişdir:

electrical prospecting – elektrokəşfiyyat.

Qeyd edək ki, «electroswivel» termini ingilis dilində mürəkkəb sözdür və I komponent kimi «electro-» morfemindən istifadə olunmuşdur. Azərbaycan dilinə tərcümə olunarkən isə söz birləşməsi vasitəsilə verilmiş və «electro-» morfemi dilimizə «elektrik» sözü vasitəsilə tərcümə olunmuşdur: elektrik fırlanğıçı.

Söz birləşməsi quruluşunda olan neft terminlərinin bir qismini də famil terminlər təşkil edir.

İngilis dilindən tərcümə olunmuş famil terminlərin əksər hissəsində familiyalar saxlanılmış, terminin II komponenti Azərbaycan dilinə tərcümə olunmuşdur. Məs: bit Reed roller – diyircəkli Rid baltası.

Bəzi hallarda isə ingilis dilində famil terminlə ifadə olunmuş bir qrup terminlər Azərbaycan dilinə söz birləşməsi şəklində olan terminlə tərcümə

olunmuşdur: Mother Hubbard drilling bit – kanat qazımı baltası.

Yuxarıda göstərilən misallardan aydın görmək olar ki; Azərbaycan dili neft terminolojiyasında işlədilən famil terminlərin əksəriyyəti II növ tayıni söz birləşməsi quruluşundadır.

«Nəticə»də tədqiqatın əsas nəticələri ümmükləşdirilir.

Dissertasiyanın əsas məzmunu aşağıdakı tezis və məqalələrdə əksini tapmışdır:

1. Terminlərdə monosemantizm. Məqalələr toplusu, №5 (humanitar elm sahələri üzrə), Bakı, 2000, s.47-50.
2. Vasisitli alınma neft terminlərinin Azərbaycan dilinə assimilyasiya üsulları. Milli müstəqilliyimiz, milli dövlətçiliyimiz, milli dilimiz (Respublika elmi-praktik konfransının materialları), Bakı, 2001, s.36-37.
3. Dublet neft terminlərinin yaranmasında alınma sözlərin rolü. Elmi xəbərlər, VII toplu, Bakı, 2001, s.10-13.
4. Azərbaycan dilinə vasitəçi dildən keçən neft terminləri. Elmi-mədəni tərəqqi və qadın mövzusuna həsr olunmuş elmi konfransın materialları, Bakı, 2003, s.88-91.
5. Prefiksli neft terminlərinin Azərbaycan dilinə tərcüməsi. Filologiya məsələləri, №3, Bakı, 2003, s.172-177.
6. Söz birləşməsi quruluşunda olan neft terminlərinin tərcümə xüsusiyyətləri haqqında. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, №4, Bakı, 2004. s.31-34.
7. Suffiksli neft terminlərinin Azərbaycan dilinə tərcüməsi. Filologiya məsələləri, №4, Bakı, 2004, s.343-352.
8. Tərcümə olunmuş neft terminlərində struktur fərqləri. Filologiya məsələlərinə dair tematik toplu. №1-2 (30-31). Bakı, 2005, s.69-73.
9. Quruluşca mürəkkəb neft terminlərinin Azərbaycan dilinə tərcüməsi. Tərcümə və transmili proseslər (beynəlxalq konfransın materialları), Bakı, 2005, s.156-159.
10. İngilis dilində qoşa samitlə yazılan neft terminlərinin Azərbaycan dilində mənimşənilməsi yolları. Müasir dilçiliyin problemləri (beynəlxalq elmi konfransın materialları), Bakı, 2005, s.284-285.
11. İngilis dilindən tərcümə olunmuş söz birləşməsi quruluşlu neft terminlərində suffikslerin mənimşənilməsi yolları. Elmi axtarışlar, XIV toplu. Bakı, 2005, s.129-135.
12. İngilis dilindən alınmış neft terminlərində samit hərf birləşmələrinin mənimşənilməsi yolları. Elmi əsərlər, №1, Bakı, 2006, s.111-114.

Əlayif

S.G.Gaziyeva

**Linguistic analysis of oil terms in English and Azerbaijani,
and the role of translation in their formation**

S U M M A R Y

The dissertation is devoted to the study on the role of translation in the formation of oil terms in Azerbaijani. Oil terms of English and Azerbaijani are subjected to linguistic analysis. It consists of an introduction, two chapters, conclusion and bibliography.

The introduction deals with the actuality, aim, tasks, novelty, theoretical and practical significance, methodology and sources of investigation, role of borrowings in the formation of oil terms.

The first chapter titled «The process of formation of oil terms in Azerbaijani and the role of translation in this process» studies the phonetic changes in oil terms borrowed from English. Assimilation of monophthongs, diphthongs, consonants and letter combinations in Azerbaijani are determined. The role of translation in the formation of synonymous terms are also analysed there.

The ways of translation of oil terms with prefixes and suffixes are dealt in the second chapter titled «Structural analysis of oil terms». Structural differences of oil terms consisting of compound words and word combinations are subjected to a detailed analysis.

The main results of the research are generalized in the conclusion.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ SLAVYAN UNIVERSİTETİ

Əlyazması hüququnda

QAZIYEVA SEVİL QURBAN QIZI


**İNGİLİZ VƏ AZƏRBAYCAN DİLLƏRİNĐƏ NEFT
TERMİNLƏRİNİN LINQVİSTİK TƏHLİLİ,
ONLARIN FORMALAŞMASINDA
TƏRCÜMƏNİN ROLU**

10.02.20 – müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik

Filologiya elmləri namizədi alimlik dörcəsi almaq
üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

BAKİ – 2006



22/06/06